



AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ RƏYASƏT HEYƏTİ
Q Ə R A R

№ 13/3

Bakı şəhəri

25 sentyabr 2019-cu il

AMEA-nın elmi müəssisələrində
2019-cu ildə aparılmış elmi tədqiqat işlərinin
yekunlarına dair hesabatlar haqqında

Azərbaycan Milli Elmlər Akademiyasının elmi müəssisələrində, habelə digər nazirliklərin və dövlət qurumlarının tabeliyində olan elmi müəssisələrdə və ali məktəblərdə 2019-cu ildə aparılan elmi tədqiqat işlərinin yekunlarına dair hesabatların vaxtında müzakirə olunub təsdiq edilməsini təmin etmək məqsədilə Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti **QƏRARA ALIR:**

1. AMEA elmi müəssisələrinin rəhbərlərinə tapşırılsın:
 - 1.1. müəssisənin şöbə və laboratoriyalarında 2019-cu ildə aparılmış elmi tədqiqat işlərinin yekunlarına dair hesabatlar 2019-cu il noyabrın 5-dək elmi şuraların iclaslarında dinlənilsin;
 - 1.2. müəssisənin elmi və elmi-təşkilati fəaliyyətinin yekunları haqqında hesabatda AMEA Ümumi yığıncağının 1 may 2019-cu il tarixli 1/1 nömrəli qərarının icrası ilə əlaqədar görülmüş işlər barədə məlumatlar öz əksini tapsın;
 - 1.3. hesabat ilində müəssisədə əldə edilmiş mühüm elmi nəticələr haqqında məlumat 2019-cu il noyabrın 15-dək, müəssisənin elmi-təşkilati fəaliyyətinin yekunları haqqında hesabat isə 2019-cu il noyabrın 20-dək AMEA-nın müvafiq elmi bölmələrinə və AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil baş idarəsinə təqdim edilsin;
 - 1.4. elmi müəssisənin fəaliyyətinin digər göstəriciləri üzrə hesabatlar müəyyən olunmuş formalarda 2019-cu il dekabrın 10-dək AMEA Rəyasət Heyəti aparatının müvafiq idarələrinə və şöbələrinə təqdim edilsin.
2. AMEA-nın üzvləri elmi, elmi-təşkilati, ictimai fəaliyyətləri və nailiyyətləri haqqında hesabatı, habelə təkliflərini (Azərbaycan və rus dillərində) 2019-cu il noyabrın 25-dək müvafiq elmi bölmələrə təqdim etsinlər.

3. Elmi bölmələrin rəhbərlərinə tapşırılsın:
 - 3.1. elmi müəssisələrin hesabatlarının 2019-cu il dekabrın 2-dək müvafiq elmi bölmədə müzakirəsini təşkil etsinlər;
 - 3.2. elmi müəssisələrin və digər təşkilatların fəaliyyətlərinin yekunlarının müzakirəsində bölmə üzvlərinin, elmin müvafiq istiqamətləri üzrə elmi şuraların sədrlərinin, uyğun sahələr üzrə aparıcı alimlərin və mütəxəssislərin iştirakını təmin etsinlər;
 - 3.3. bölmənin elmi müəssisələrində və respublikanın digər elmi tədqiqat və ali təhsil müəssisələrində bölmənin profilinə uyğun aparılan fundamental tədqiqatların mühüm elmi nəticələri, elmi tədqiqat işlərinin gedişi, tamamlanmış mövzular, habelə Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarının, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarının, dövlət proqramlarının icrası ilə əlaqədar bölməyə və onun tərkibinə daxil olan elmi müəssisələrə tapşırılmış elmi, elmi-texniki və təsərrüfat işlərinin yerinə yetirilməsi barədə müfəssəl hesabatın əlavə olunan təlimata uyğun hazırlanıb 2019-cu il dekabrın 10-dək AMEA Rəyasət Heyətinin müzakirəsinə təqdim olunmasını təmin etsinlər;
 - 3.4. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin AMEA-nın Ümumi yığıncağındakı proqram xarakterli çıxışında ölkəmizin gələcək inkişafı və alimlərin bu inkişafda rolu ilə əlaqədar qarşıya qoyduğu vəzifələrin icrası ilə bağlı görülmüş işlər barədə hesabatı 2019-cu il oktyabrın 31-dək AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil baş idarəsinə təqdim etsinlər;
 - 3.5. "Azərbaycan Milli Elmlər Akademiyasının 2019-cu ildəki fəaliyyəti haqqında hesabat" məcmuəsinə daxil edilmək üçün 2019-cu il dekabrın 10-dək aşağıdakı materialların elektron variantı ilə birlikdə AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil baş idarəsinə təqdim olunmasını təmin etsinlər:
 - elmi problemlər üzrə aparılan tədqiqatların yekunlarına dair qısa ümumiləşdirilmiş hesabat;
 - müvafiq sxemlər, qrafiklər, fotoşəkillər və digər illüstrasiyalarla müşayiət olunmaqla və nəzəri-praktiki əhəmiyyəti şərh edilməklə 2019-cu ildə əldə olunmuş mühüm elmi nəticələr;
 - AMEA Rəyasət Heyəti tərəfindən maliyyələşdirilən elmi tədqiqat proqramlarının icra vəziyyəti haqqında məlumat;
 - bölmənin və onun tabeliyində olan elmi müəssisələrin elmi-təşkilati fəaliyyəti haqqında məlumat.
4. AMEA Rəyasət Heyəti aparatının idarələrinin, şöbələrinin və digər qurumlarının, AMEA Rəyasət Heyətinin nəzdində olan regional elmi mərkəzlərin, Strateji Elmi

Tədqiqatlar Mərkəzinin, Yüksək Texnologiyalar Parkının, elmi-istehsalat birliklərinin və digər təşkilatların fəaliyyətləri haqqında hesabatlar 2019-cu il dekabrın 10-dək AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil baş idarəsinə təqdim edilsin.

5. Tabeliyində elmi müəssisələr və ali məktəblər olan nazirliklər və digər dövlət qurumları 2019-cu ildə apardıqları elmi tədqiqat işlərinin yekunlarına dair hesabatlarını 2019-cu il dekabrın 10-dək Azərbaycan Respublikasının Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasına təqdim etsinlər.
6. Azərbaycan Respublikasının Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasına tapşırılsın ki, tabeliyində elmi müəssisələr və ali məktəblər olan nazirliklərin və digər dövlət qurumlarının hesabatlarının AMEA-nın elmi bölmələri ilə birlikdə müzakirə edilib təhlil olunmasını və 2020-ci il dekabrın 25-dək AMEA Rəyasət Heyətinin müzakirəsinə təqdim edilməsini təmin etsin.
7. AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil baş idarəsinə (iqtisad elmləri üzrə fəlsəfə doktoru Fail Kazımov) tapşırılsın:
 - 7.1. "Azərbaycan Milli Elmlər Akademiyasının 2019-cu ildəki fəaliyyəti haqqında hesabat" məcmuəsinin 2020-ci il fevralın 5-dək nəşrə hazırlanmasını təmin etsin;
 - 7.2. AMEA-nın "Web of Science", "Scopus" və digər nüfuzlu beynəlxalq elmi bazalarda elmmetrik göstəricilərini əks etdirən hesabat məcmuəsinin 2020-ci il aprelin 15-dək nəşrə hazırlanmasını təmin etsin;
 - 7.3. Hesabata 2019-cu ildə AMEA-da və digər nazirliklərin tabeliyində olan elmi müəssisələrdə və ali məktəblərdə aparılmış elmi tədqiqat işlərinin mühüm nəticələri, həyata keçirilmiş əsas elmi-təşkilati işlər, AMEA-nın fəaliyyətinin digər aspektləri və göstəriciləri haqqında ətraflı məlumatların daxil edilməsi təmin edilsin.
8. Qərarın icrasına nəzarət AMEA-nın akademik-katibi AMEA-nın müxbir üzvü Əminağa Sadıqova həvalə edilsin.

AMEA-nın prezidenti

akademik Akif Əliyev

AMEA-nın akademik-katibi

AMEA-nın müxbir üzvü

Əminağa Sadıqova

